

"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarına əlavə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilməsi barədə

#### AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

("Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN 29 yanvar 2015-ci il tarixli 17 №-li QƏRARından, eləcə də 21 dekabr 2017-ci il tarixli 574 №-li QƏRARından irəli gələn dəyişikliklər daxil olmaqla)

**Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri (Çıxarışlar)**

**Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri (Çıxarışlar)**

Qrup 24. Tütün və tütünün sənaye əvəzediciləri

<b>Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları</b>	<b>mal mövqələrinin adları</b>	<b>əlavə ölçü vahidi</b>	<b>tarif dərəcəsi (gömrük dəyərinə %-lə və ya ölçü vahidinə görə abş dol. ilə)</b>
qrup 24	<b>tütün və tütünün sənaye əvəzediciləri</b>		
2401	-tütün xammalı; tütün tullantıları:		gömrük dəyərinə %-lə
2401 10	-orta damarcığı çıxarılmayan tütün:		

	-istidə qurudulan virciniya tipli və kölgədə qurudulan açıq rəngli berley tipli (hibridlər daxil olmaqla); kölgədə qurudulan açıq rəngli merilend tipli və odla qurudulmuş tütün:		
2401 10 100 0	-istidə qurudulan virciniyatipli	—	15
2401 10 200 0	-kölgədə qurudulan açıq rəngli berley tipli (berleyhibridləri daxil olmaqla)	—	15
2401 10 300 0	-kölgədə qurudulan açıq rəngli merilend sortu	—	15
	-odla qurudulan tütün:		
2401 10 410 0	-kentukki tipli	—	15
2401 10 490 0	-digəri	—	15
	-digəri:		
2401 10 500 0	-kölgədə qurudulan açıq rəngli tütün	—	15
2401 10 600 0	-gündə qurudulan oriental tipli tütün	—	15
2401 10 700 0	-kölgədə qurudulan tünd rəngli tütün	—	15
2401 10 800 0	-isti ilə qurudulan tütün	—	15
2401 10 900 0	-digər tütün	—	15
2401 20	-orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün:		
	-isti ilə qurudulan virciniya tipli və kölgədə qurudulan açıq rəngli berley tipli (hibridlər daxil olmaqla); kölgədə qurudulan açıq rəngli merilend tipli və odla qurudulan tütün:		
2401 20 100 0	-isti ilə qurudulan virciniya tipli	—	15

2401 20 200 0	-kölgədə qurudulan açıq rəngli berley tipli (berley hibridləri daxil olmaqla)	—	15
2401 20 300 0	-kölgədə qurudulan açıq rəngli merilend tipli	—	15
	-odla qurudulan tütün:		
2401 20 410 0	-kentukki tipli	—	15
2401 20 490 0	-digəri	—	15
	-digəri:		
2401 20 500 0	-kölgədə qurudulan açıq rəngli tütün	—	15
2401 20 600 0	-gündə qurudulan oriental tipli tütün	—	15
2401 20 700 0	-kölgədə qurudulan tutqun rəngli tütün	—	15
2401 20 800 0	-isti ilə qurudulan tütün	—	15
2401 20 900 0	-digəri	—	15
2401 30 000 0	-tütün tullantıları	—	15
2402	- siqarlar, ucları kəsilən siqarlar, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri		
2402 10 000 0	tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar	1000 əd	20 manat
2402 20	tərkibində tütün olan siqaretlər	1000 əd	12 manat
2402 20 100 0	-tərkibində mixək olanlar	1000 əd	1000 əd.0,5 abş dol.
2402 20 900 0	-digərləri	1000 əd	1000 əd.0,5 abş dol.
2402 90 000 0	digərlər siqaretlər və siqarillalar	1000 əd	12 manat

2403	-digər sənayedə emal olunmuş tütün və tütünün sənaye əvəzediciləri; "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütün; tütün ekstraktları və essensiyaları:		
2403 10	-çəkməli tütün, tərkibində hər hansı nisbətdə tütün əvəzediciləri olan və ya olmayan:		
2403 10 100 0	-netto çəkisi 500 q-dan çox olmayan ilkin bağlamalarda	—	1 kq1 abş dol.
2403 10 900 0	-digəri	—	1 kq1 abş dol.
	-digəri:		
2403 91 000 0	-"homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütün	—	1 kq1 abş dol.
2403 99	-digəri:		
2403 99 100 0	-çeynənən və ya buruna çəkilən tütün	—	1 kq1 abş dol.
2403 99 900 0	-digəri	—	1 kq1 abş dol.